

Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

III Yazı

Məhəmməd Bağır Xalxalının dünyagörüşündə məcazi eşq də müleyyən yer tutur ki, o da öz əksini şairin qəzəllərində tapmışdır. Məsələn, o, "Gəl" adlı qəzəlində özünü Məcnundan daha çox məcnun, yarını Leylidən çox leyli hesab edir. Xalxali yazdı:

Gəl ey edən özünə işvəsi
məni müştəq,
Nə işvədir, bu nə qəmzə, nə
şivəvü nə səyaq?
Ümid ilə sənə qurban dedim
bu canımı mən,
Qəbul eyləmədin, barı eylə-
mə qəllaq.
Qoşun çəkib, üreyim eşqin
eylədi təsxir,
Yerini xoş görüb, etdi bu
mülkdə oturaq.
Gözüm piyaləsinin suyu hər
tərəfdən axır,
Nedim, nə çarə edim, vermiri
bu kasə qıraq.
Deyil güləb o kim, dilbərim
üzünə çalar,
Od üstə su sapıri ta ki, yan-
masın afaq.
O qədr ağlamışam, qalma-
yıbdi bir quru yer,
Ki, mən fəraq günü başıma
səpəm torpaq.
Nələr gətirdi mənim başıma
qara zülfün,
Edib qara günümü, başıma
vurur şallaq.
Bu xəstə könlümə bax, zülfü-
nü edib məskən,
Xuda rızası üçün, vurma sən
o zülfə daraq.
Vüsala talib olanlar gərək ola-
sınraq,
Ki yar sindirə başında gündə
əlli çomaq.
Mənim yanında nə Məcnun?
- Ki, bir dəli oğlan,
Sənin yanında nə Leyli? - Ki,
bir aniq doydaq.

O, başqa bir şeirində Yar
əlindən nə qədər sədəmə yeyib,
ahı göylərə çatıa belə, yenə də
ona zülm verəndən əl çəkmir.
Xalxali yazdı:

Canım nə qədr sədəmə ye-
yibdir, usanmırı,
Bu vərtədən kənara qaçıb
daldalanmırı.
Yandırdı dağrı daşı yanar
ahimin odu,
Bilməm nədən o daş ürəyin
birçə yanmırı?
Cəllad tək gözün necə qan
qan deyir, gözel,
Əzbəs ki, qan içib, nə qədər
içsə qanmırı.
Bəxtim məgər görüb yuxu-
sunda cəmalını,
Bais odur, yatıb əbədən heç
oyanmırı.
Yaran, yetişdi göylərə ahim

şərəesi,
Amma, bu zalimin qızı hərgiz
inanmırı.

Yattım yolunda, bəlkə nigə-
rəm dönbə baxa,
Ömrüm kimi gəlib keçiri, bir
dayanmırı.

Bağıq qoyub başın genə bu
asitanəyə,

Gəldikcə, hey qovulla, bu sıri-
tiq utanmırı.

Xalxali digər bir şeirində isə
eşq yolunda bütün var-dövlətini
verdiyi və bundan əsla peşiman
olmadığını ifadə etmişdir.

Bu məsəldir kim, "utanmaz
versə hər kim zadını".

O, "Eyləmişəm" adlı qəzəlin-
de isə artıq eşq məktəbinin mə-
zunu olmasından, onun hər biri-
ne vəqif olmasından bəhs etmiş-
dir. Xalxali yazdı:

Dili pəjmürdəm, ta mayili-
cam eyləmişəm,

Özümü daxili-ünvani-üzam
eyləmişəm.

Məktəbi-eşqdə, ta məshəfi-
hüsün gördüm,
Seyr edib dərsimi bilmərə

Yar sözündən de, əgər söz desən,
Qeyri bu söz, özgələr əfsanədir.
Qoy dolanım başına pərvənə tek,
Eşq oduna yanmaga pərvə nədir?!
Zülfünə könlüm necə tutsun qərar?
Dəstələrin hər biri bir yanadır.
Mən bilirəm kimdi məni öldürən,
Badi-səbadır, biri da şanədir.
Dami-bəla-zülfə-mütərələri,
Quş üreyim, xali-rükün danədir.
Mən o qara gözərinə aşiqəm,
İşvəsi çox, şivəsi məstanədir.
Ləli-ləbin şərbətinə huşiyar –
İçsə, deyər: 'Mey nədi, mina nədir?'
Məscidə böküm atalar, girmənəm,
Məst yeri guşeyi-meyxanədir.

kuhsardır.

Zülfündə min ürək yiğisib,
şanə eyləmə,
Şanə dəyər, tökər yarə, çün,
hər nə vardır.

Cəm eyleyib ürkələri əyyarə
zülfələrin,


Amma, səbəb nədir ki, özü
tarmardır?

Hüsnündə xal danədi, damın-
di tellərin,

Könlüm quşu, cəhət odu çox
biqərərdir.

Nisbət verilsə yarə ki, 'Əğyā-
rə yardımır',
Bağıq, daxi sənə yox bəhs mu

Milli fəlsəfi fikir tariximiz: Məhəmməd Bağır Xalxali



Onun fikrincə, yalnız eşq əhli
aşiqlər məşuqun halından anlar.
O, yazdı:

Sərvə baxmaz, görəsə hər kim
yarının şümşadını,

Sərvə oxşatmaq onu, bəd-
nam edibdir adını.

Gözlərin cəllad edib bu Xos-
rov-i iqlim-i naz,

Görməsin heç dini kafr bu
şəhin cəlladını!

Ləblerin şəhdini şəkkerdən
uman aqil deyil,

Bilməsə hər kim bunu, bil-
məzdir ağızın dadını.

Xosrovi-eşqin edib məmure-
yi-könlüm xarab,

Bu necə şəhdir ki, məxrubə
edər abadını!?

Çəkme bica dərdi-sər, qaç,
burda durma, ey raqib,

Aşınayə baxmayan heç yad
qılmasın yadını.

Badzən çaldım üzüne açdı
şəhər gözlərin,

Mən, o seydə bənzədim: Bi-
dar edə səyyadını!

Eşqına mən mal-mülkü cani-
omrüm vermişəm,

tamam eyləmişəm.

Xəber aldım: 'Niyə güllər yi-
xılıbdır bihüş?"

Dedi dildər: 'Bu gülşəndə xü-
ram eyləmişəm'.

İstəməm çün, səni bir kimse
göre röyadə,

Nale ilə yuxunu xalqa həram
eyləmişəm.

Dili-divanəmə yazdım ki, nə
yardıv vətənin?

Yazib ol: 'Silsileyi-zülfü ta-
mam eyləmişəm'.

Haşə-lilləh ki, ürəklər quşu
tutsun aram,

Xalü zülfün desin ər, danəvü
dam eyləmişəm.

Qoymuşam vadivi-təslimə
qedəm, ey Bağıq,

Qılımişam yaxşı namazımi,

səlam eyləmişəm.

Xalxali yar yolunda hər bir şeyi,

hətta mescidi buraxıb meyxanəyə
üz tutmağı gözə alan şairlərindər.

Hər halda "Yar" sözündən başqa
söyü əfsanə hesab edən Xalxali

üçün divanə olmaq da xoşdur:

Dilbərə bax, gör necə cananədir,

Almağa can işvəsi mərdanədir.

Düş çölə Bağır, nə əcəb yatmışan?

Qoy deyər: 'Bu gədə divanədir'.

Xalxaliyə görə əslində Məc-
nun ilə Leyli bir vəhdətdir, yəni
onlar bir-birindən cismən ayrı
olub, ruhi baxımdan eyni varlıq-
dırlar. O, yazdı:

Şüglüm yetib fəğanə, işim
ahü zardır,

Aşıq olanlara, bəli, rahatlıq
ardır.

Müddətdi firqətin məni qür-
bətdə saxlayıb,

Od saldı canıma, nə yaman
ruzigardır!

Ahım görən, bilir ürəyim od
tutub yanar,

Her kəs tütün görüb, bilir al-

tındanardır.

Vəsli havası qoymur Öləm,
saxlayıb məni,

Dayım gözüm yolunda qalıb,
intizardır.

Bildim ki, zülfü kakilinə şanə
vurmusan,

Gördüm nəsim əsəndə səhər

mişkardır.

Leyli camalını görəli vəhdət
eyləmişəm,

Məcnun kimi həmişə yerim

qədər,

Hər kəs ki, eşqə alları, biixti-
yardır.

Xalxalinin dünyagörüşünün
əsas ifadəsi "Sələbiyyə"də tap-
mışdır. "Sələbiyyə"dən öyrənirik
ki, təbətdə olduğu kimi, cəmiy-
əytdə də zorakılıq, zülm, ədalət-
sizlik, güclülük, yaltaqlıq, qətl və
qarət hakimdir. Xalxali təbiətin
canlı əlemə müraciət etməklə
əxlaqi-fəlsəfi və ictimai-siyasi
məsələlərin çıxunu heyvanların
dililə bəyan etmişdir. Başqa sözlə,
ziddiyətli dövrə yaşan Xal-
xali yaradıcılığında cəmiyyətin
önəmlı məsələlərini qabartsa da,
ancaq ruhani təbəqədən olduğu
üçün müləhizələrində bir qədər
ehtiyatlı olmuşdur. Bütün hallarda
o, "Sələbiyyə"də Türk məsnə-
vi şerinə yeni ictimai-fəlsəfi
məzmun və keyfiyyət aşılayaraq,
onu yenileşdirmək, müasirləşdir-
mək yolunda mühüm addımlar
atmışdır. Şübhəsiz, Xalxalinin ic-
timai-fəlsəfi dünyagörüşü yalnız
"Sələbiyyə" ilə məhdudlaşma-
miş, onun digər əsərlərində də
öz əksini tapmışdır.